

Azərbaycan Cənubi Qafqazın ən güclü ölkəsidir

İqtisadi inkişaf qüdrətli ordunun formallaşması üçün mühüm şərtidir



Yaxın Şərqi vəziyyətin həddindən artıq gərginləşdiyi, qanlı toqquşmaların getdiyi, yeni müharibə ocaqlarının yarandığı və həle de hərbi böhrandan çıxış yollarının tapılmadığı bir zamanda dinamik inkişafı ilə, eləcə də əldə etdiyi uğurlarla dünyadan diqqət mərkəzində olan Azərbaycan bir daha regionda söz sahibi, lider dövlət olduğunu sübut edir. Yüründülən qətiyyətli siyaset, inkişaf etmiş ölkələrlə ikitərəfli qarşılıqlı münasibətlərin daha da güclənməsi Azərbaycana verilən dəyərin göstəricisidir.

Ölkəmizə ötən il 20 milyard dollar sərmayə qoyulmuşdur. Əlbəttə ki, bu önemli göstəricidir. Həm de ona görə önemlidir ki, bu sərmayelərdə xarici investisiyalar üstünlük təşkil edir. Son dövrlərdə həyata keçirilən sosial-iqtisadi layihələrə nəzər salsaq, qazanılan uğurları aydın şəkildə görmüş olarıq.

2015-ci ilin may ayında Bakıda 67 ölkənin üzv olduğu Asiya Inkişaf Bankının Rəhbərələr Şurasının 48-ci İllik Toplantısının keçirilməsi Asiya və Sakit okeani regionunda iqtisadi inkişafın və təkamülün təminini istiqamətində növbəti bir mərhələ olmaqla yanaşı, ölkəmizin Asiya dövlətləri ilə hərtərəfli eməkdaşlığının genişlənməsinə böyük imkanlar açdı.

Ötən ilin avqustun 3-də isə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə "Şixəzi (Çin)-Dostik-Aktau-Ələt limanı" istiqamətində hərəket edən "Normand ekspres" ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Ticarət Limanına çatdı. İlk sınaq konteyner qatarı iyulun 28-də Çinin Şixəzi şəhərindən start götürüb, iyulun 31-də Qazaxistannın Aktau limanına, avqustun 3-də Azərbaycana çatmaqla məsafləni 7 günə qət etmiş oldu. Bu, Azərbaycanın tarixi uğuru idi. Hələ 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi - TRASEKA müqaviləsinin məqsədi bir zamanlar iki qite arasında ticarətin aparıldığı İpek Yolunun bərpasını temin etmek idi.

Bu hadisə isə sübut etdi ki, həmin istiqamətdə səylər bu gün də davam edir. Layihə çərçivəsində tranzit və xarici ticarət yüklerinin cəlb edilməsi, həmcinin yükdaşımı həcmiin artırılması məqsədilə rəqabətə davamlı vahid dəmir yolu tarifləri və hərəketin təşkili yanaşmasının tətbiqi nəzerdə tutulur. Bu marşrutun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun rəqabet gücünün artırılmasına təkan verəcək. Son illərdə "Vahid pəncərə" sisteminin tətbiqi kiçik və orta sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayıb. Xüsusən sosial-iqtisadi innovasiyanın bariz nümunəsi olan "ASAN xidmət"in bütün ölkə üzrə fealiyyətə başlaması vətəndaşları bürorkratiyadan və korrupsiyadan qoruyan çox mühüm addım oldu. Bu xidmət indi bütün dünyadan maraqla izlədiyi bir nümunəvi xidmət sahəsidir.

Eyni zamanda, artıq dünyanın inkişaf etmiş dövlətləri investisiya qoyuluşu istiqamətində, iqtisadi münasibətlərin dərəda genişləndirilməsində Azərbaycanın seçilir, ikitərəfli münasibətlərin inkişafında maraqlı olan tərəf kimi təşəbbüsler irəli sürürlər. Azərbaycan dövləti isə öz seçimini edir və xalqın rüfah halının daha da yaxşılaşdırılması, ölkə maraqlarına xidmət edə biləcək layihələrə qoşulmaqla həm də strateji tərəfdəşlarının sayını artırır.

Bütün bu uğurları Azərbaycan həle müharibə şəraitində olan bir dövlət kimi qazanır. Hər bir sahədə sürətli inkişaf olduğu halda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışesinin həlli istiqamətində

heç bir irəliləyiş hiss olunmur. Çünkü Azərbaycana qarşı mövcud olan ikili standartlar prinsipi daim qüvvədə saxlanılır.

Bu gün səfələt içində yaşayan işgalçi Ermənistan isə sadəcə olaraq "status-kvo"nu saxlamağa çalışır. Bu ölkənin kriminal diktatura rejimi yaxşı bilir ki, məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Bu gün Ermənistan dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhrəni içindədir. İşgalçi ölkənin inkişafı üçün heç bir resurs yoxdur. Xalqın ayağa qalxması, əhalinin ölkəni tərk etməsi, iqtisadiyyatın çökəməsi, sənayenin məhv olması bu ölkəni ucuruma aparır.

Azərbaycan isə günü-gündə güclənir və iqtisadi, siyasi, hərbi güc toplayır. Prezident İlham Əliyev çıxışlarında xüsusi vurgulayır ki, ordu quruculuğu bizim üçün daim prioritətdir. Məhz ötən il bu istiqamətdə də çox önemli addımlar atılıb. Belə ki, Xəzər sahilində ən böyük hərbi obyektlərdən biri istifadəye verilmişdə daha modern Hərbi Dəniz Qüvvələri bazası yaradılıb. Ötən il həmcinin hərbi şəhərciklər, bazalar tikilib, temir olunub, əsgərlər, zabitlər üçün gözəl şərait yaradılıb. Təbii ki, silah-sursat, maddi-texniki təminat daim diqqət mərkəzindədir. Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu 66 milyon manatdan çox vəsait yiğilüb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını temin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədile yaradılmışdır. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədile Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməmiş digər daxil olmalıdır.

Prezident İlham Əliyev də əminliklə söyləmişdir ki, Ermənistan və Azərbaycan müqayisədilərə seviyyədədir. Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, Azərbaycan torpaqlarını işgal altında saxlayır: "Bizim torpaqlarımızı işgal altında tekce Ermenistan deyil. Bizim torpaqlarımızı işgal edən Ermənistanın havadaları, ermənipərest, islamofob siyasetçilər, antiazərbaycan qüvvələridir. Ermənistan bizim torpaqlarımızı işgal edə bilərmi? Bir həftə ərzində orada daş daş üzündə qalmaz. Bu da reallıqdır və yənə də deyirəm, biz real dünyada yaşayıraq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü temin edəcək. Hələ ki biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük".

Həqiqətən bu gün səfələt içərisində olan Ermənistan xarici havadalarının sayesində bir qədər ayaqda dayana bilir. Azərbaycanın razılığı olmadıqdan heç bir iqtisadi layihələrdə iştirak edə bilməyən işgalçi ölkə düşdürü acınacaqlı durumdan çıxməq üçün yollar axtarsa da, vəziyyət getdikcə ağırlaşır. Bu ölkənin həm kriminal rəhbərliyi, həm də səfələşəli yaxşı anlayır ki, çıxış yolu yalnız işgal olunmuş Azərbaycan torpaqlarından Ermənistan ordusunun geri çekilməsindədir.